

**Lənkəran Dövlət Humanitar Kollecinin “Arxiv işi və kargüzarlıq” ixtisası
üzrə III^A qrupunda 2018-ci ildə nəzərdə tutulmuş Buraxılış Yekun Dövlət
imtahanı sualları**

1) Sənədlərin daim saxlanması üçün arxivə təhvil verilməsi

- 1.Dünya arxivləri və onların iş fəaliyyəti
- 2.Sənədlərin mövcudluğunun yoxlanılması
- 3.Sənədlərin sığortalanması
- 4.Arxivin nəşr sahəsində fəaliyyəti
- 5.Siyasi sənədlər arxivinin fəaliyyəti
- 6.Diplomatik sənədlər və onların növləri
- 7.Azərbaycan Əlyazmalar İnstitutunun iş fəaliyyəti
- 8.Əlyazma irsimizin qorunması və arxivə təhvil
- 9.Qafqaz Albaniyasına aid sənədlərin aşkarlanması
- 10.Erməni xülyasına aid sənədlərin araşdırılması və arxivdə qorunması haqqında
- 11.Orta əsr Azərbaycan ədiblərinin xaricdə saxlanılan əlyazmaları haqqında
- 12.Mətbuatın inkişafına aid arxiv materiallarının qorunması haqqında
- 13.Arxivdə anadilli və türkdilli əlyazmaların tədqiqi və arxivə təhvil
- 14.Azərbaycan əlifbası və dilinin tarixini qoruyan sənədlər haqqında qanun və formaları
- 15.Xaricdən Azərbaycan arxivinə köçürülən sənədlər haqqında
- 16.Arxiv işi ilə bağlı Azərbaycan-Vatikan münasibətləri
- 17.Qovluqların formalaşdırılması və arxivə təhvil
- 18.Heydər Əliyevin arxiv məsələlərinə aid fəaliyyəti haqqında
- 19.Mühafizəxanalara verilən tələblər
- 20.Azərbaycan nestorianlarının vaticanla əlaqələrinə dair sənədlərin aşkarlanması

2) Sənədlərin qaydaya salınması

- 1.Sənədlərin uçot anlayışı və onun hüquqi əsasları
- 2.Sənədlərin uçot vahidləri
- 3.Nadir və xüsusi qiymətli sənədlərin uçotu
- 4.Əsas və köməkçi uçot sənədləri
- 5.Məxfi və məxfilikdən çıxarılmış sənədlərin uçotu
- 6.Şəxsi mənşəli sənədlərin uçotu
- 7.Sığorta və istifadə fondlarının uçotu
- 8.Arxivdə gigiyenik və epidemoloji rejim
- 9.Fövqəladə hallarda sənədlərin mühafizəsi
- 10.İşlərin arxivə təhvil verilməsi haqqında
- 11.Dövlət əhəmiyyətli sənədlərlə iş haqqında
- 12.Xaric olan və daxil olan sənədlərin qeydiyyatı
- 13.Agentlik və ortaq agentliyə aid olan sənədlər haqqında
- 14.Məxfi və qeyri-məxfi sənədlərin saxlanma qaydası
- 15.Sənədlərin saxlanmasının hüquqi əsasları
- 16.Sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi haqqında
- 17.Sənədlərin vaxtsız məhv edilməsinin qarşısının alınması

- 18.Sənədlərin məhv edilməsi üçün tərtib edilən akt haqqında
- 19.Arxivdə mühafizə otaqları və optimal şərait
- 20.Sənədlərin arxivdən çıxarılmasının uçotu

3) Kargüzarlıq işinin təşkili

- 1.Kargüzarlıq işi və onun növləri
- 2.İdarəetmə orqanlarında kargüzarlıq işinin aparılma qaydası
- 3.Kargüzarlıq işində sənədləşmə və təlimat
- 4.Kadr sənədləri
- 5.Sənədlərin təsnifatı
- 6.Sənədlərin rekvizitləri və formulyarları
- 7.Kargüzarlıq işçilərinin vəzifələri
- 8.Xidməti sənədlərin hazırlanması
- 9.Təşkilati-sərəncamverici sənədlər
- 10.Sənəd haqqında anlayış
- 11.Sənəd formaları
- 12.Protokol sənədləri haqqında
- 13.Qərar və akt haqqında
- 14.Sənədləşmədə kompüterlərdən istifadə
- 15.Azərbaycan Respublikasının prezidentinin MAF haqqında fərmanı
- 16.Stenoqrafiya işləri haqqında
- 17.Məhkəmə işlərinə aid sənədlər
- 18.Sənədlərin saxlanmasında istifadə olunan texniki vasitələr
- 19.Sənədlərin rəsmiləşdirilməsi və sığortalanması
- 20.Aktlar və onların tərtib edilmə qaydaları

4) Arxiv işinin təşkili və metodikası

- 1.Arxivin idarə olunması
- 2.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin arxivlə bağlı qərarı
- 3.Arxivin əsasnaməsi
- 4.Arxivin nizamnaməsi
- 5.Arxivin profili
- 6.Arxivin struktur bölmələri haqqında əsasnamələr
- 7.Arxivin elmi-metodiki işi
- 8.Arxivin iş planı
- 9.Arxivdə kooperasiya
- 10.Arxivin metodiki işində konfranslar
- 11.Kadrlar şöbəsinin əsasnaməsi
- 12.Arxivin elmi-tədqiqat və metodika işlərinin əsas formaları
- 13.Arxiv işinin təkmilləşdirilməsi
- 14.Komplektləşdirmə şöbəsinin yaradılması və işlərin hazırlanma qaydası
- 15.Arxivdə sənədlərin fondlaşdırılması
- 16.Sənədlərdən istifadə və nəşr şöbəsinin əsas vəzifələri
- 17.Sənədlərin dəyərinin ekspertizasının normativ metodiki əsasları
- 18.Dövlət arxivlərinin işlərinin mövcud vəziyyətinin yoxlanması

19.Arxivdə əlverişli iş şəraitinin yaradılması

20.Arxivçinin peşə etikası

5) Elektron sənədlərin mübadilə qaydası

1.İnformasiya sisteminin yaranması

2.Lokal informasiya şəbəkələri

3.Qlobal informasiya şəbəkələri

4.Elektron hakimiyyət və idarəetmə,onların keyfiyyət meyarları

5.Verilənlər bazası

6.İnformasiya texnologiyaları ilə həll olunan əsas məsələlər

7.İnformasiya təhlükəsizliyi

8.İnformasiya sistemləri və onların iqtisadi məsələlərin həllində tətbiqi

9.Elektron dövlət,elektron hakimiyyət

10.Verilənlərin tipləri və modelləri

11.Miqyasına görə informasiya sisteminin təsnifatı

12.İnternet şəbəkəsinin mahiyyəti

13.Elektron dövlət anlayışı

14.Azərbaycanda Elektron hakimiyyət

15.Elektron idarəetmənin vəziyyəti və perspektivləri

16.İnternet marketinq

17.Reklam işi və onun təşkilinin əsas qaydaları

18.Rəqəmsal iqtisadiyyat və onun üstünlükləri

19.Rəqəmsal iqtisadiyyatın mahiyyəti

20.İnformasiya sisteminin tətbiqi

“İqtisadiyyat və idarəetmə” FBK-nın 13 aprel 2018 ci il tarixli, 09 sayılı iclasında müzakirə edilib təsdiq olunmuşdur.

Fənn Birləşmə Komissiyasının sədri:

Şükürova Qətilə